



XUDAFƏRİN

“Xudafərin harayından qalan mən!..”



Qəzet 1932-ci ildən çıxır № 11-12 (6831-6832) 18 oktyabr 2020-ci il Cəbrayıl RİH-nin orqanı

18 Oktyabr Dövlət Müstəqilliyi günüdür

Prezident İlham Əliyevin xalqa müraciətindən



-Əziz həmvətənlər.

Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldən azad edildi. Bu tarixi hadisə münasibətə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Cəbrayıl rayonunun və işgal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaeti nəticəsində bu gün bizim doğma torpaqlarımız bize qaydırıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət dileyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa dileyirəm.

Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!

Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kendinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demisdim ki, Cocuq Mərcanlı bizim yenilmez iradəmizin rəmziidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işgal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhəri-

nin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüğünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydənində əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaleti bərpa edirik. Çünkü Qarabağ torpağı bizim ezelə tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayış, yaradıb, qurub, tikiib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işgal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar.

Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərfin-dən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgelərə həyat qaydacaq. Biz ermənilər tərfin-dən bizim tarixi adalarımızı dəyişdirib tarixi saxtalasdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni ərsini silmək cəhdlerinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa edilecekdir.

Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyüümüz bərpa

edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünkü öz doğma dədə-baba torpağını işğalçılarından azad edir.

Bu gün cəbrayillilər, el-bəttə ki, sevinc içindədirler, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz - Suqovuşan qəsəbəmiz işgaldən azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-ci illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məglubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.

Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayillilərə və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çəreken kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəferabad kəndi.

Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qəçqin, köçkünlər soydaşlarımızı bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracaqıq. Güc yolu ilə Biz istəyirdik ki, bu məsələ danişqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danişqlarla həmişə ədaletli mövqəde olmuşuq, bize mənsub olanı istəmisiq. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demisik ki, bu, bizimdir, xalqımızdır, millətimizdir, bize qayitmalıdır, danişqlar yolu ilə qayitmalıdır. Amma bu danişqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danişqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə və

ziyyətdə saxlamaq oları?! Otuz il ərzində biz ümidiye yaşıyırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın en ali beynəlxalq orqanı - BMT Tehlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışqların bütün dövrlərində konstruktiv mövqə göstərmişdik, ədaletli mövqə göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azlığını laşdır. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma "Dağlıq Qarabağ respublikası"na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayıacaqı...

Bu gün Cəbrayılın işğaldən azad edilməsi Ermenistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demisdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu.

Biz haqq-ədalet tərfin-dəyik. Biz tarixin en şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəflə anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyüümüzü bərpa edirik, Azərbaycan xalqının ümidi-rəni doğruldurur və bundan sonra da doğruldacaqıq. Biz haqlıyız, biz zəfər ələcəgiz! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

4 oktyabr 2020-ci il

Xudafərində Azərbaycan bayraqı!

Baş redaktordan



Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi günündə ikinci bir bayram sevinci yaşatdı bize Azərbaycanın Ali Baş Komandanı və onun yenilmez Azərbaycan ordusun 27 ildən çoxdur ki, Cəbrayılımızın mənəvi rəmzi kimi ürəyimizde yaşatlığımız Xudafərin körpüsündə Azərbaycan bayrağının dalgalanması hər bir cəbrayillinin (və hər bir azərbaycanının) qəlbini sevincdən qürur hissi ilə doldurdu.

Ağdərədən olan iş yoldaşım Aydın Mustafayev bu xəbəri eşidən kimi mənə zəng etdi: "Təbrik edirəm, Şəkir müəllim, Xudafərin alınıb. Səni həm də ona görə təbrik edirəm ki, Xudafərinin adını daşıyan "Xudafərin" qəzeti Cəbrayılın rəmzi və müqəddəs nişanəsi kimi hər dəfə böyük həvəs və cəfəkəşlikle çıxardısan", - dedi. Bunun ardınca az keçmiş ali təhsilli bacım qızı Həməyil də zəng etdi: "Şakir dayı, təbrik edirəm, qəzetiňin adası olan Xudafərin düşməndən azad edildi", - dedi. Əmimiz qızı olan professor Nüshabə xanım Hacıyeva, xalam oğlu Mənsur Fətəliyev, əmimoğlu Şahin və başqaları da eyni xoş ovqatla meni təbrik etdilər.

Bəli, biz Cəbrayıl əhalisi Xudafərinin Vətənimizin bütövlük rəmzi və Cəbrayılımızın mənəvi simvolu hesab etmişik. Xudafərinin adını daşıyan "Xudafərin" qəzeti məcburi köçkünlük dövründə bütün cəbrayillilərin birlik - dirilik həyatının nümayishi, dərdləşmə-dilləşmə yeri oldu, bu qəzeti səhifələrinde uzaqdan-uzaga da olsa, bir-birimizlə "söhbətledik". "Xudafərin harayından qalan mən!.." devizi ilə vətənimiz Cəbrayılı və Cəbrayılın bir rəmzi olan Xudafərinin könüllərimizdə yaşatdıq, bu gün çin olan ümidi-rəmzi heç vaxt ölməyə qymadıq. Mənəvi dayağımız, sözü ilə könüllərimizin ağrı-acılarını ovundurub-sakitləşdirən, ürəyimizi boşaldan kürsümüz oldu "Xudafərin".

Gözümüz aydın, Cəbrayillilər! Cəbrayıl şəhəri və bir səra kəndlərimiz işğaldən azad olunub. İnşallah ki, tezliklə bütün Cəbrayılımız və Qarabağımız da beləcə məşmənlərdən təmizlənəcəkdir!

Gözünüz aydın, Xudafərinlilər ve "Xudafərin"lilər! Gözün aydın, doğma qəzeti "Xudafərin"! Şükür ki, üzərinə götürdüyü müqəddəs missiya kimi bizim gələcəyə inamımız, Xudafərinli və bütövlükdə Cəbrayıl-ı günlərimizə qovuşmaq ümidi-rəmzi doğruldu!

Yaxın gələcəkdə doğma Xudafərində - Cəbrayıl torpağında nəşr olunmaqla sən də məcburi köçkünlükdən qurtararsan, doğma qəzeti "Xudafərin"imiz!

"Xudafərin"imiz öz doğma yurdumuzda yurdaşlarımın görüşünə gələr, oxucuların üzünə doğma Cəbrayılımızda, Xudafərinimizdə açılıb, "Salam, doğma yurda xoş gördük sizləri" deyər!.

Şakir ƏLİFOĞLU



Ali Baş Komandana



Qoy eşitsin dünya,
Anlaşın düşmən
Bizim Azərbaycanın
Ali Baş Komandanı
Cənab İlham Əliyev
Xalqın sevimsidir.
O İlham Əliyev ki,
BMT-dən, ATƏT-dən
Təcavüzkar, işgalçi
Haqsız Ermənistana
Göstərilən tesirdən,
Görüləcək tədbirdən
Bir kaş aşmadı, onda
Beynəlxalq arenadan
Dərs verdi Paşinyana.

Qoy eşitsin cahan,
Qoy bilsin düşmən
Bizim Ali Komandan
O İlham Əliyevdir -
Ümummilli Liderin
Cisminin bir parçası,
Ruhunun davamçısı...
O İlham Əliyev ki,
Böyük Ulu Öndərin
Ruhu ruhunda yaşar,
Cismi qanında coşar.
Düşmən bilsin ölməyib
Heydər Əliyev ruhu.
YAP siyasi xətti də
Düzungün siyasi yol tək
Davam edir uğurla,
Günbəgün açır çıçək.

Ruhu şaddır Öndərin,
İlham kimi layiqli
Cismanı və mənəvi
Övladı-varisi var;
Cahanda yaşayacaq
Ölməz Heydər irsi var.
Dünyannı
Siyasi kehkəşanında
İlham Əliyevin
Tek ana dilində yox,
İngiliscə, rusca
Çox səlis və açıqca
Keçdiyi bir dərsi var.
ATƏT-dən, Avropadan,
Nə uzaq Amerikadan
Heç kəs verə bilmədi
bir dərs daşnakşütyuna-
Nə Nikol Paşinyana,
Nə Robert Köçəryana,

Nə də ki Sərkisyana.
Aləmin qarşısında
Dünyaya göz-görəti
O bir açıq dərs verdi
Bütün Ermənistana.

Dünya şahmat taxtası,
İlham bir gedış etdi
Siyaset xanasında;
Dünya şahı mat qaldı,
(Əli üzündə qaldı
heyrotdən bu dünyanın)
Üzə çıxdı dünyanın
Doğru-düzü, əyrisi,
Yalani və saxtasi.
Haqq nazılər, üzülməz
Deyib ulu babalar.
Variymiş demə hələ
Odumuz-oyunuñuz.
Haqqımızı əydilər,
Haqqımızı yedilər.
Çörək tutdu namərdi:
Çörəyimiz-suyumuz
Axır gözündən gəldi
Nankor bəd qonşuların...

Ellərə agah olsun
Bizim Ali Komandan
Əsrlər arxasından
Zühur eyləyib gələn
Cavanşirdi, Babəkdi,
Əmriylə-nərəsiylə,
Haqq söyləyən səsiylə
Yağı bağrını dələn
Qoç döyüşü aparan
Əsil Qoç Koroğludu,
Xalqın vuran qolodu,
Özü boyda ordudu.
Heydərin Zəkasından
Günəş kimi parlayan,
Şimşek tokı gurlayan,
Düşmənlərin kürküñə
Od salan qor oğludu.
Türkiyənin başqanı
Anadan Ər doğulan
O nəhəng Ərdoğandan
Siyaset meydanında,
Qanlı hərb savaşında
Ali diplomat kimi,
Hərbi sərkərdə kimi
Məsləkdaş-həmfikirdi,
Bir yerə çəkic döyən
Qardaşı, əmioğlu.

Səslənirəm düşmənə,
Fitnəkar hay erməni,
Bilmərrə aç gözünü,
Baxıb tanı özünü,
Kürkünə düşsün birə,
Qorxudan quş ödünü,
Öl, diril neçə kərə:
Heydər dirilib gəlib
İlhəmin simasında;
Şimşək olub gurlayır
Vətənin səmasında...
Bizim prezidentimiz
Ali Komandanımız
İlhəm Heydər oğlundur,
Siyasətin nəhəngi
Ulu Öndər oğlundur.
Ər kimi, kişi kimi
Dünyaya sözün deyən,
Sözün-diqtəsin deyən,
Haxdan gələn sədayla
Həyəcanlı nidayla
"Qarabağ Azərbaycandır!"
Hökəmün-nöqtəsin qoyan
İlhəm Heydər oğlundur,
Ər balası ər olar,
Ər oğlu ər oğlundur.
Öz sözünün ağası
Nər oğlu nər oğlundur!

Doğma Azərbaycanın
Qarabağ savaşında
Koroğlu tək hayqırıb
Hax səsini ucaldan,
Əfsanədən -nağıldan
Canlı aləmə gələn,
"Qarabağ Azərbaycanın
Öz əzəli yurdudur"
Deyən qoç Koroğludur!
Qalibiyyət cəngili
Zəfər marşı çaldıran
Bir yenilməz ordudur,
Bir daha bilsin cahan,
Bu ordunun başında
İlhəm Heydər oğlundur.
Qarabağa xilaskar
Qalib komandan kimi
Hünər-zəfər oğlundur.
Xalqımızın güman yeri,
İnam və iman yeri
Heydər tək pir oğlundur.
Xalqımız müqəddəs bilib
Pir başına dolanar.
Bir üzük qaşı kimi
Birləşdik ətrafında
Ali Baş Komandanın;
Əmrə tabe olunar!
Bu əmrin hökmü altda
Şuşam da, Xankəndim də
Düşmən əsarətindən
Qoparılib alınar.
İnsallah ki, tezliklə
Qarabağ torpağında
Zəfər marşı çalınar.
Çünki bizim komandan
Ər oğlu ər oğlundur,
Xalqımızın pir bildiyi
Ulu Öndər oğlundur -
İlhəm Heydər oğlundur!

Şakir ALBALIYEV,
29 sentyabr 2020-ci il

Ey anası Ər doğan!..



Ey anadan ər doğan
Rəcəb Tayyib Ərdoğan!
Sən doğuldun ər kimi,
Aslan kimi, nər kimi.
Türkiyənin yolunda
Mücahid əsgər kimi
Haqqı savaşı apardın,
Sən ey böyük komandan
Rəcəb Tayyib Ərdoğan!
Metədən, Atılladan
Fatehlik dərsi aldı,
Suriyada, Afrinde
"Zeytun budağı" adlı
Uğurlu əməliyyat-
Hərbi qələbə çaldın.
Dünyanın hər yerində
Haqqın təntənəsi tək
Sevilərə ucaldın.
Sözü bir, sıfəti bir
Siyasətsiz siyaset
Yürütdün sən cahanda,
Siyasət dərsi keçdin
Siyasi rəqiblərə,
Başına oyun açdın

Siyasi masonların,
Gizli simasın açdırın
Riyakar oyunlarının.
İnsanlıq dərsi keçdin
Şeytanın fitvasından
Qan ilə çalxalanın
Bəşərə neçə kərə.
Türk-islam ordusunun
Yenilməz komandanı.
Dünyaya isbat etdin
Türkün türk olduğunu-
Sözündə, əməlində
Şərə görk olduğunu;
Dünyada müsəlmanın
Haqsevər olduğunu,
Sülhpərvər olduğunu,
Əməldə islamlığın
İnsanlıq olduğunu,
Xoşməslək olduğunu.
Ey babası türk kağan,
Ey anası Ər doğan
Rəcəb Tayyib Ərdoğan!

Şakir ALBALIYEV

Hərbi vəziyyət milli birliyə çağırışdır

Hərbi vəziyyətin ölkədə elan
olunması təkcə yüksək hərbi ha-
zırlıqdan xəber vermir, bu Fə-
rmanın ilk növbədə xalq, dövlət və
ordu birliyinə də işarə edir.

Ölkədə hərbi vəziyyətin elan
olunması erməni təxribatlarına
adekvat cavabdır. Yaşından və
sosial statusundan asılı olma-
raq, minlərlə insanın könüllü kimi
orduya yazılıma faktı Azərbaycan
cəmiyyətinin hərbi vəziyyətə ha-
zır olduğunu sübut edir.

Ölkədə hərbi vəziyyətin elan
olunması militarist ritorikanın da-
vamı deyil. Bu fərمان erməni
işgalinin qarşısının alınması siy-
asetinin davamıdır. "Hərbi və-
ziyyət elan edilməsi haqqında"
Fərmanın teleblərinə riayət et-
mək artıq hər bir vətəndaşın
borcu və şəxsi məsuliyyətidir.

Ölkədə hərbi vəziyyətin elan
olunması və Azərbaycan Res-
publikası Prezidentinin sözüge-
dən Fərmanın xalq tərefindən
dəstəklənməsi dünya ictimaiyyətine
ünvənlənmiş siyasi mesaj-
dır. Bu Azərbaycan xalqının ruh
yüksekliyi və haqqı uğrunda
mübarizəyə hazır olması barədə
mesajdır.

Azərbaycan Ermənistandan
fərqli olaraq işgalçi siyaset
yürütür. Dözümlülük, sülh və
mədəniyyətlərarası dialoq bütün
dövrlərdə olduğu kimi, bu gün də
ölkəmiz üçün əsas siyasi və mə-
nəvi dəyərlərdəndir. Mehəm dəyər-
lerin ölkədə və bütövlükle
regionda qorunması naminə
Azərbaycan dövləti öz ədaləti
mühərribesini aparır. Ölkəmiz
bəyan etdiyi dəyərlərə sadıqdır.

Hərbi vəziyyət milli birliyə
çağırışdır. Bu gün Azərbaycan
cəmiyyəti hər zaman olduğunu-
dan daha böyük milli həmşəriyin
şahididir. Ölkənin siyasi tarixin-
de ilk dəfə olaraq 50 siyasi partiya
rəhbərinin Ali Baş Komandan,
Prezident İlham Əliyevin yanında
olduqlarına dair birgə
bəyanatı milli birliyinin ən ali
təcəssümüdür.

"Hərbi vəziyyət elan edilməsi
haqqında" Azərbaycan Respublikası
Prezidentinin Fərmani ona
dəlalet edir ki, Azərbaycan hökü-
məti və Azərbaycan xalqı artıq
öz seçimini edib, bu seçim haq-
qın və tarixi ədalətin bərpə olun-
ması qərarıdır.



Aşot Bağdasaroviç Qraşının 1965-ci ildə Yer-vandaki "Hayastan" nəşriyatında çap olunmuş "Şeirlər" kitabında "Qarabağın" adlı bir soneti diqqətimi çekdi:

*Ah, necə unudum mən Qarabağ yollarını,
Qəlbimdən ayrılmayan gözəl dağ yollarını.
Bu yollarla çıxmışam Murovun zirvəsinə,
Deyirəm küləklərlə ora baş çəkim yenə.*

Bu şeirin yazıldığı 1960-ci illər hələ sovet dövrü "qurdun quzu ilə otladığı" vaxtlara təsadüf etse də, görünür, "ac qurd" öz könlündə-xeyalında "quzunu" necə ələ keçirmek - "yemek" barədə xeyallar-planlar düşünürmüş. Erməni şairi Aşot Qraşı də öz xalqının arzularını-xülyalarını bu şeirde ifade edibmiş: "Ah, necə unudum Qarabağı" ki, "Murovun zirvəsinə" ki, "fikrimdən-qəlbimdən ayrılmayı" deyir. Diqqət verilsə, yuxarıdakı bəndin ümumi məzmunundan doğan mənti-

rabağ havası" çalıb-oynayır. İt ölüm mır-mırın yere qoymayan kimi, ermənilər də öz həyasızlıqlarından əl çəkmir. Şanlı və rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin hərbi komandanlığı altında düşmənin bur-nunu ovubsa da, sarsıcı zərbələrlə geri çəkil-məyə məcbur edibə də, yenə də öz çirkin və murdar, ikrəhdə göruceru niyyətlərindən-Qarabağ iştahasından daşınmaq istəmir. Əksinə, əli hər yerdə üzüldüyündən, quduzaşmış itə dönüb, quduza it kimi hər yerimizi dalaqla məşguldur. Dağılıq Qarabağdan, Aran Qarabağdan gözərlərini-tamahlarını çəkməkləri bir yana qalsın, Tovuz, Gəncə, Bakı, Abşeron, Beyləqan və digər ərazilərimizi də quduzaşına atəş tutub öz idbar və mələn sıfətlərini artıq bütün dünyaya faş edirlər. Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində çəşib Qarabağın Azərbaycan torpağı olduğunu deyib, o ərazidə - Dağılıq Qarabağda xeyli sayıda erməni əhalisinin yaşadığını bildirib.

Ayaq tutan, ancaq yeriməyən yalan, yaxud ermənilərin "Qarabağ" mifi

qi düşüncə bele deyir. Deməli, hələ düzün düz vaxtlarında bele ermənilər bu fikir-xeyalda olub-müşlər və bele bir arzunu gerçəkləşdirməyə fürsət-girəvə gözləyirmişlər. Sovet hökumətinin çöküşü ərefəsi de onlar bele bir məqamın yetişdiyindən sui-istifadə edib, Qarabağımıza diş qicadılar və Qarabağımız qarışq torpaqlarımızın 20 faizini işgal etdilər. Təsadüfi deyil ki, Aşot Qraşı soneti aşağıdakı misralarla bitirir:

*Bütün yollar dünyada sizin olsun, a dostlar,
Mənim qəlbimdə ancaq Qarabağ yolları var.*

Buradakı "a dostlar" müraciəti də əslində saxta səslənir. Çünkü o, "a dostlar" ifadəsinin za-hiri qatına bürünməklə, el dilincə desək, dostlarının başını "piyləyə-piyləyə" onları bir növ, şirin dillə "yola verir", özünün və ermənilərin içində vurnuxdurduğu və hələ üzə vura bilmədiyi "Qarabağ yollarını" ələ keçirmek xülyasını-niyyətini di-le gətirir. Çünkü şair, yazar-bir sözə, qələm əhli öz xalqının düşüncələrinin ifadəcisidir. Deməli, ermənilərin uzun illər planlaşdırıldıqları "Qarabağ" adlı qara sevda şeirin sətiraltı mövzusudur.

Həmin kitabda "Harda ki" adlı digər bir şeirində isə Aşot Qraşı yazır:

*Kiçik bir xalq olsa da mənim xalqım cahanda,
Harda durnalar uçur, orda ermənilər var.*

Necə deyərlər, bu misraların ahəngindən də artıq "xoruzun quyruğu görünür". Öz xalqını-erməniləri "kiçik"-yəni az sayılı olsa da, dönyanın hər yerinə səpələnib öz murdar toxumlarını səp-diklərini göstərir. "Harda durnalar uçsa, orda ermənilər var" - Bəli növbəti bəndə bu şəkildə yazır. Yəni nəinki insan, həttə harasa durnalar uçsa belə, ora erməni ayağı dəyməsi ilə öyündüyüni deməkə mahiyyətdə həmin yerləri də özlərinə dırnaqarası vətən etdiklərini, orada en azından bədnəm, fitnəkar əməlli erməni lobbi-si yaratdıqlarını eyhamlayır.

Bax budur erməni şairinin qələmindən gərsə-nən fitnəkar erməni-hay xisleti. Digər bir şeirində bəyan etdiyi "Can Hayastan, sən olmasan, mən yaşaya bilmərəm" misrasında isə birbaşa Aşot Qraşı Hayastan sevgisini dile gətirir və bu misranın da alt qatından "Böyük Hayastan" ya-ratmaq azarı boy göstərir.

Mən bu fikirlər üstündə yazma başlamaqla Aşot Qraşı adlı bir erməni şairinin simasında mənfur düşmənlərimizin riyakar və məkrili siya-sətlərinin, doğma Qarabağımızla bağlı qaldırıqları haqsız ərazi iddialarının və bir qərinəlik müddətə içerisinde olduğumuz Qarabağ müharibəsinin bizim canlı şahidi olduğumuz vaxtdan çox-çox əvvəller ermənilərin mənhus ürkələrində bir tum kimi cürcədilib yetişdirilməsinin mahiyyətini açıb göstəmek istədim.

Xalqımızın bir məşhur deyimi var: "Utanma-san oynamaga nə var ki!" Bəli, utanmayan adam hemiše arsız-həyəsiz olar. Həyasızlığına salan düşmənimiz haqsız-haqsız "Qarabağ oyunu" açıb başımıza, meymun kimi ortala düşüb "Qa-

Demək, burdan o nəticə, o məntiq özünü açıq-aşkar göstərir ki, hardasa ermənilərə qucaq açıllırsa, orada kompakt halda yaşamaq üçün onlara sişinacaq verilərsə, "özümə yer eləyim, gör sənə ne eləyim" məsəlimizdəki kimi sonradan həmin sişinacağın onların vətəni olduğu iddiasını qaldıracaqlar. Bir daha qayıdırıam yuxarıdakı Aşot Qraşı adlı erməni şairinin misrasının üstüne: "Harda durnalar uçsa, orda ermənilər var". Deməli, erməni-hay psixologiyası və etnik ideologiyasının kökündə bele bir mənəhus amal, nifrin düşüncə var ki, durnalar uçan yerə də özlərinin natəmiz ayaqlarını basmaqla həmin yerləri özlərinə qondarma vətən etmək istəyirlər. Budur ermənilərin torpaq- "vətən" və "vətənpərvərlik" xəstəliklərinin mahiyyəti. Məhz uzunmüddətli bele mənəhus ideya və təbligatın nəticəsi olan, bele bir mifi bu gün Azərbaycan ordusu iflasa uğradır. "Mənim qəlbimdə ancaq Qarabağ yolları var" misrasının özüyində uzun illərin erməni təbliğatı-təşviqat maşınının beyinlərinə işlətdiyi cəfəng bir xülya ifadə olunubmuş. Müvəqqəti zaman kəsiyində- 30 il müddətində Dağılıq və Aran Qarabağımızı əzələmə "vətən etmeye" nail olmuş ermənilərin əllərindən bu gün həmin qondarma vətən çıxır. Məhz zəbt edib özlərinə vətən hesab etdikləri Qarabağımızdan ordumuzun gücü he-sabına ermənilərin zorla çıxarılması onların çürük və xəstə beyinlərindəki bu uydurma mifi dağılılıqdan əsəbileşib hirslerindən-hikkələrindən cilov gəmirir, dörd bir tərəfimizi acıqlı it kimi dalayırlar. Azərbaycan torpağının hansı tərəfinə gəldi, fərqinə varmadan top-raket atəsi açır, dinc əhalimizi də hədəfə almaqla özlərinin cingənə başlarının hirsini soyutmaq istəyirlər. Bəli, erməniləri torpaqlarımızdan çıxmamağa həyasızcası-na dırəkən edən qüvvənin arxasında məhz bu çürük və xəstə fantaziyanın doğan sadələvh aludəcikləri durur. Öz uydurma fantaziyalara o dərəcədə aludə olublar ki, artıq bu yalanlarına özləri həqiqət kimi inanıblar. Başqalarına həqiqət kimi sıriyib aşılamaq istədikləri yalanlarının toruna özləri düşübərlər.

Özgələrinin torpaqlarını zəbt eləmek hesabına "Böyük Ermənistan" yaratmaq xülyasına elə uymuşdular ki, doğma Qarabağımızın bu 30 illik işgali da onlara əbədi görünürdü. Fərqinə var-mayıblar ki, yalan ayaq tutar, ancaq yeriməz. Qarabağımızın ermənilər terəfindən işğali və dönyaya Ermənistan ərazisi kimi iddia edilməsi də ancaq bu 30 ilin müddətinə qismən də olsa, "ayaq tutan yalan" oldu, amma bundan o tərəfə bu yalan "yerimədi". Bu 30 ilde qismən öz yalan-larını bəzi ölkələrə həqiqət kimi "ayaq açdır" bildilərə də, bundan o yana bu yalanın hökmü "yeriyib getmədi"-iştir. Çünkü yalanın ömrü az olar, gec-tez həqiqət öz yerini gelib ələr. Necə ki, dönyanın gözü qarşısında Qarabağın Azərbaycan torpaqları olduğu etiraf olundu.

Şakir ALBALIYEV,
AMEA Folklor İnstitutunun
aparıcı elmi İşçisi

Səhidlərin qisasını alan səhidlər

Sentyabrın 27-də Ermənistanın işgalçi və həyasız ordusunun növbəti dəfə atəşkəs rejimini pozub

dinc əhalini atəş tutması və yeni

ərazilərimizi zəbt etmək cəhdin artıq

cana doymuş xalqımızın səbr ka-

sasını daşıdırı. Ordumuz Ali Baş

Komandanımız cənab İlham Əliyevin

komandanlığı altında əks-

hücum əməliyyatına və bununla

yanaşı ilhaq olunmuş ərazilərimizi

düşmənlərdən təmizləmək üçün

şanlı hərb savaşına qalxdı: Dağılıq

və Aran Qarabağımızı 30 ilə yaxın

müddət ərzində cənginə keçirmiş

azgrün düşməndən azad etmək

ürün igid əsgərlərimizin apardığı

bu 13 günlük rəşadətli döyüş əmə-

liyyatları (yazını yazdığını bu anda)

sözün əsl mənasında bütün xalqı-

mızın ayaq üstə qalxb Vətən

Mühəribəsində ölüm-dirim mübari-

zəsi aparması anlamına gəlir.

Cünki ölkəmizin bütün əhalisi di-

nindən və milliyətdən asılı ol-

mayaraq bu vətən mühəribəsine

tam səfərbər olub öldü var - döndü

yoxdur əzmilə fiziki iradəsi və mə-

nəvi varlığı ilə sarılıb. İsləm dinin-

dəki vətən yolunda şəhid olmağın

şərəf işi olduğu düşüncəsi bu gün

hər bir Azərbaycan vətəndaşının

döyüşkən mübarizə əhval-ruhiyyə-

sində parlaq şəkildə özünü

nümayiş etdirir. Bu gün xalqımızın

övladları "ya qazi ol, ya şəhid,

Azərbaycan əsgəri!" ruhu -

düşüncəsi ilə milli ordumuzun sı-

ralarında vuruşaraq, düşmənləri-

mizə layiqli cavablar verirlər. Bəli,

bu müqəddəs Vətən Mühəribəsin-

də xalqımız özünü qırpmadan

ölüm-dirim mübarizəsi aparır. Çox

böyük ruh yüksəkliyi ilə öz haqq

işimiz uğrunda apardığımız bu

mühəribədə düşmənə ölüm,

özümüzə dirim (qalım)- yaşamaq

haqqı qazandırıq. Düşmənlərimiz

cismani və mənəvi baxımdan

ölümə məhkumdurular. Bunun

müqabilində isə biz cismani və

mənəvi diriliyimizi təmin edirik.

Bu, həm də şəhidlərimizin qanının

yaradıq şəhidlərimiz - Cəbrayı-

lı işğaldan azad edən igid əloğullarımı-

zin qanları yenidən o torpaqda axıdıl-

dı. O vaxtlar şəhid qanları axıtdığımız

o torpaqlarda möglubiyyət ağrı-acısı

yaşamışdıq, bugünse Şəhidlərimizin

qanı tökülen bu yurda qalibiyət

bayrağımız ucalır.

Bəli, bu gün işğal altında qalmış

Cəbrayı, Hadrut rayonlarının azad

olunmasının davamı gələcək, digər

işğaldəki ərazilərimizdə də üçüncü

Azərbaycan bayrağı dalgalanacaq-

Daxili bu torpaqlarda şəhid ol-

muş və bu torpaq uğrunda şəhadətə

qovuşmuş əsgərlərimizin ruhları bu

gündüklə qələbələrimizlə şad olur.

Bu gün itirilmiş ərazilərimizdə

dalgalanıb bayraqlarımız şəhidlərimizin qisasi-

nın alındığından xəber verir



Cəbrayıl torpağında şəhid olan zabitimiz (Mayor Səyavuş Kalbalıyev)

1986-cı ildə Cəbrayıl rayonunun Horovlu kəndində Hümbət-lə Yeganənin toyları olanda ağla gelməzdi ki, cəmi 7 ildən sonra fələk bu növraqı-bu xoş dövrəni bədnəm qonşularımız olan ermənilərin fitnəsi ilə ucurub dağıdacaq, Horovlu da, Cəbrayıl torpağı da Dağlıq və Aran Qarabağ qarışığı yerindən-yurdundan idarətin olacaq. 1987-ci ilin 16 oktyabrında ailəni oğul payı ilə sevindirdi Uca Tanrı. Adını Səyavuş qoydular. 1989-cu ildə Səyavuşun bacısı Nuranə, 1991-ci ildə qardaşı Sahil dünyaya gəldi. 1994-cü ildə-məcburi köçkünlükdən sonra Səyavuşun bir bacısı - Esmira dünyaya gəldi. Səyavuşgilin ailəsi H.Z.Tağıyev qəsəbəsində məskunlaşdıqlarından 1-ci sinfə də orada getdi. Sonra ailə Sabunçu rayonundakı Pirşağı qəsəbəsinə köcdüyüündən Səyavuş da burada məcburi köçküñ məktəbi kimi fealiyyət göstərən Şuşa şəhər orta məktəbinde orta təhsilini davam etdirib, başa vurur.



nəcən bir şərəfli hərbçi həyatı yaşıdı. Amma bütün bu yollar onu qələbən tam qane etmirdi. Axi onu hərbçi olmağa getirib çıxaran başlıca səbəb var idi! O, bu səbəbin nəticəsinə aparıb çıxardacaq yolu düşünürdü. Bir keşfiyyatçı zabit kimi öz üzərinə düşən məsul yükün ağır olduğu qədər de şərəfli bir misiya olduğunu da yaxşı bilirdi...

Nəhayət ki, Səyavuşun ürəyində tutduğu an gəlib yetişdi. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribati, dinc sakinlərimizi atəşə tutması əks-hükum əməliyyatı ilə düşməni yerində oturmaq, aşdığı həddi ona göstərmək üçün bir tarixi məqam oldu. Ali Baş Komandan xalqımızın artıq aşib-dاشmaqdə olan səbir kasasının da qarışışızınmaz qüvvə kimi ifadəsi olaraq əks-hükum əmri verdi. Səyavuş Kalbalıyev doğma Cəbrayılimiz uğrunda qanlı hərb meydانına çıxdan üzəyində gəzdirdiyi bir arzu kimi canla-başa getdi. Necə deyərlər, ölümü də gözünün altında almışdı. Bilirdi ki, bu yolda ölüm də var. Amma bu ölümən o qorxmurdy. Bilirdi ki, vətən uğrunda ölüme gedənlerin adı şəhidlik, yerləri behiştilikdir. Əməlləri-adları isə ölməzlər, qərinələr, esrər ötsə də, xalqın üzəyində, vətənin salnaməsində dərin məhəbbətle anılmaq ve olməzlək qazanmaq-



Məcburi köçküñ düşən vaxtı Səyavuşun 6 yaşı var idi. Kəndlərindəki məktəbin 1-ci sinfinə getməye hazırlaşındı. Lakin bədnəm qonşularımız olan ermənilərin kəmfürsətliy onun uşaq dünyasındaki arzularını-kəndlərində oturub-durdugu taytuşları ile deyə-gülə bir yerdə məktəbə getmək həvəsini gözündə qoydu. O, məcburi köçküñ kimi orta məktəb illərini başa vurdu. Bu illə onun hafızesində, düşüncəsində müteəssireddi izlər buraxılmışdı. Dərslərini əla qiymətlərlə oxuyan şagird kimi özüne gələcək xəyallar qurardı. Hansı peşənin, hansı sənətin sahibi olmaq haqqında da özlüyünde qəti fikir formalasdırmışdı. Hərbçi olmayı qərarlaşdırılmışdı. Uşaqlıq dünyasını qoyub geldiyi doğma Horovlunu, Cəbrayıllı bir qəhrəman vətən əsgəri-zabiti kimi azad etmeyi qət etmişdi. Elə bu niyyətə də orta məktəbi bitirib sənədlərini Heydər Əliyev adına Ali Hərbi Akademiyaya vermişdi.

2009-cu ildə Ali Hərbi Məktəbi bitirən Səyavuş Hümbət oğlu Kalbalıyevin hərbi xidmət yolu Ağdam, Tərtər, Ağstafa, Beyləqan, Naxçıvan və başqa bölgələrdən keçdi. Bir hərbçi kimi bütün etimadları doğrudan Səyavuş Kalbalıyev xüsusi təyinatlı bölmənin reisi vəzifəsinə, mayor hərbi rütbəsi-

dir. Elə bu hissələri özünə əminliklə təlqin etdiyindən ki, sonuncu dəfə evdən çıxanda, əmisi qızı olan heyat yoldaşı Pərvanəyə demişdi ki, mən vətən savaşında şəhid olacağam. Pərvanə xanım onun bu sözlərində kövrəlib soruşturub ki, bəs

bu uşaqlarını kimin ümidiñə qoyub gedirsən, bəs uşaqları kimə tapşırırsan, bəs onları kim böyüdəcek? Səyavuş da cavabında qayıdır deyib ki, mənim şəhid adıñ bəsdir onların üstündə. Onlar ataları ilə fəxrə böyüyəcəklər.

Qeyd edim ki, Səyavuş 2013-cü ildə özünün əmisi qızı olan Pərvanə Məhəmməd qızı ilə evlənib. Pərvanə xanım ali təhsilliidir. ADPU-nun tarix fakültəsini bitirib, bir müddət "Xəzər" tv-də işləyib. Bu evlilikdən iki oğul balasını-6 yaşlı atasının adını verdi Hümbəti və 3 yaşlı Öməri əmanət qoyub getdi həyat yoldaşı Pərvanə müəlliyməyə və valideynlərinin ümidiñə.

Bəli, yuxarıda da göstərdiyim ki, Səyavuş Hümbət oğlu Kalbalıyev doğulduğu Cəbrayıl torpağının düşmənlərdən azad edilməsi uğrunda döyüslərə bir fədakar zabit kimi sevgi dolu məhəbbət hissələri ilə getdi. Hətta ilk döyükə əməliyyatına bir komandir-rəis kimi onun getməsi planlaşdırılmışdır da, o, döşünü irəli verib: yox, bu, mənim torpağımı, mənim doğulduğum də-baba torpağımı. Bu döyükə istisnəsiz olaraq ilk olaraq elə mən getməliyəm demişdi. Dedi də, getdi də. Doğulduğu, 6 yaşına kimi uşaqlığını keçirdiyi Cəbrayıl torpağında da qəhrəman bir zabit kimi şəhid olud. Sentyabrın 30-da Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olundu Səyavuş qardaşımız.

Anası Yegana xanıma təskindici sözlərə təselli verəndə dedi ki, Səyavuş bize söz verib: "Ana, hanımınızı aparacağam Cəbrayıla, Horovluya" demişdi. Amma o, vətən



yolunda, özü də Cəbrayılda şəhid oldu, qismət olmadı ona bizi kəndimizə aparmağı. Oğlum öz torpağımızda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amma ki, bir arzum odur ki, şəhidlərimizin qisasları alınsın...

Şəhid anasının bu sözlerinin müqabilində ise mənde bele bir fikir yarandı: Mayor Səyavuş Kalbalıyevin doğulduğu Cəbrayıl torpağına kimi müzəffər bir zabit kimi gedib çıxa bilməsi və orada qəhrəmancasına şəhid olması özü də elə düşmənlərdən öc almaq-şəhidlərimizin qisasını almaqla şəhid olması anlamına dəlalət edir. O, öz şəhidliyi ilə yağı düşmənə görk etdi ki, bu torpaq bizimdir!..

Şakir ALBALIYEV

Ermənistən silahlı qüvvələrinin döyükə aktiviliyinin karşısını almaq, məlki əhalinin təhlükəsizliyini təmin etmək məqsədile Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hükum əməliyyatı başlaması barədə qərar verilmişdir.

Ordumuzun şəxsi heyeti və tank bölmələri tərəfindən rakət-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan

siyaset danışçılar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistən yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir.

Erməni hökuməti öz dövlətin-də Azərbaycanın düşmən obrazının formallaşmasına xidmət edən məqsədyönlü addımlar atır. Açıq danışçılarından qaçan Erməni hökuməti münaqışə boyunca müxtəlif hadisələr yaratmaqla əsaslı əngəller yaradırlar.

Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır

tan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayıda canlı qüvvəsi, hərbi obyektləri və döyükə texnikası aşkar olunmuş və onların hərəkət trayektoriyasına nəzarət edilir.

Azərbaycan hökuməti və Milli Ordu xalqımızı təxribatlara uy-mamağa çağırır. Qoşunlarımızın sürəti əks-hükum əməliyyatı davam edir. Bu səbəbdən ehali hadisələri izləmeli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir.

27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistən hökuməti məsuliyyət daşıyır. Ermənistən Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərden isə Gedəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, eyni zaman da Tərtər rayonunun işgal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulmuşdur.

Azərbaycan məsuliyyətli ölkədir və bu səbəbdən də Milli ordumuz tərəfindən məlki əhali atəşə tutulmur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaq hər zaman qorunulur. 27 sentyabr tarixində baş vermiş hadisələr bunun sübutudur. 27 sentyabr hadisələri Ermənistən yeni işşələri siyasetinin təzahürüdür. Bu yeni

iyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın hərbi təxribatlara regiona təhlükə yaradır və Azərbaycanın hərbi qüvvədən istifadə etməye təhrik edir. Təxribatlar təkcə cəbhədə yox, Yerevanın siyasi bəyanatlarında da öz əksini tapır. Ermənistən daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışçılar prosesine ciddi zərbədir. Bu danılmaz fakt təkcə bizi yox, bütün beynəlxalq icimaiyyəti düşündürməlidir. Danışçılar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz olmalıdır. Bütün təxribatlar və bəyanatlar bilavasitə ona dəlalət edir ki, Ermənistən danışçılar formatının dəyişdirmək istəyir. Bununla da onlar bütün sülh prosesini və eldə olunan nailiyyətləri sıfırlaşdırmaq isteyirlər.

Təxribatlar Yerevanın rəsmi siyasetidir. Ermənistən tarixi falsifikasiya və müxtəlif təxribatlar üzərində qurulub. Könüllü hərbi birləşmələrin yaradılması məhz həmin siyasetin davamıdır. Qanunsuz məskunlaşma siyaseti regiona təhdid yaradan siyasetdir. Ermənilərin müxtəlif yollar ilə digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağga gətirilməsi regionun gələcəyini sual altına qoyur. 30 il yaşı bir dövrdə beynəlxalq qətnamələr kağız üzərində qalıbdır. Ermənistən hər zaman olduğu kimi bu gün də ikinci siyasetini davam etdirir.

Ancaq Azərbaycan haqq yoldadır. Öz haqlı mövqeyini davam etdirir. Ermənistən işşələrdir, Azərbaycan işsə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa hazırlanır.

Şanlı bir gün... şanlı tarix...

Şanlı bir gün... şanlı tarix...

27 sentyabr...

Bu payız səhəri

dolub daşdı,

öz məcrasını aşdı

vüsala susamış,

yatağına sığmayan səbr...

Vətən oğlu- Azərbaycan əsgəri

qarı düşməninizin-

"dağılma" istehkamını,

alaraq ilk kamını

dəlib keçdi.

"Sarsılmaz" mövqelərini

"topdağıtmaz" soflarını

tarmar ede- ede,
altını üstünə çevirə- çevire
bölbüb keçdi...

Otuz ildir ki,

millətimi bir heç sayan
bu dünyaya gülüb keçdi...

Göstərə- göstərə

açılmamasına olmayan gərək
bir aksioma tək
isbatını,

başladı yurdumuzun
zəfər dolu büsatını...

Uğur olsun, Vətən oğlu!...

Ələsgər Talıboğlu

02.10.2020



Ömrünün şəhidlik rəsmini çəkdi könüllərə



Mərcanlıda 2016-ci ilin şəhəri Aprel döyüşləri nəticəsində yaşayışımız bərpa olunmuşdusa da, doğma Cəbrayıllı özü də, digər yaşayış məntəqələrimiz də, anasının doğulduğu Şixalıağlı kəndi də düşmən tapdağında idi. Bu hissələr də Asifin ürəyində bir yara kimi qövrəldi. Anasının, əmlarının döyüşlərdəki iştirakını uğurla davam etdirmək istəyi

nı daşıdığı Mübariz postu yaxınlığında gərgin döyüş Asif Ataşovun qələbə ilə döyünen ömrünü yarida qoydu. Onu Xirdalandakı şəhidlər üçün ayrılmış Xiyabanda dəfn etdirilər.

Mən Asifin valideynlərinin məskunlaşdırıldığı Xirdalan şəhərindəki Quşçuluq massivində atası Kərimlə, əmləri ilə görüşdüm. "Fəxr edirəm ki, oğlum şəhid olub, vətən uğrunda qurban getdi, təki şəhidlərin qisası alın-sın"-dedi atası. 1 oktyabr Asifin atası Kərimin ad günüymüş. Mübərek şəhidlik adını qazanmaqla atasını "tebrik etdi" Asif. Burada bir ilahi sərr, anlaşlı-maz möcüzə var, oğul atanın, ata yolunun davamçısıdır. Şəhidlik də ölməzliyə qovuşmaqdır mahiyətəcə. Asif bu şəxsləri şəhidlik həyatını atası Kərimin

ad gününe-ömrüne caladı, cismanı ömrün müvəqqətiliyini və mənəvi həyatın əbədiliyini əməli-əqidəsi ilə, şəhidliyi ilə telqin etmək istəyirdi bəlkə də. Ona görə ki, insan cismanı olaraq bu gün var, sabah yox, amma mənəvi olaraq əbədiyaşarlıq örnəyi kimi həmişə yaşayır-anılır, yad olunur şəhid ömrü. "İgid ölü adı qalar, müxənnətin nəyi qalar" atalar sözü də məhz belə bir amilin xarakterizəsini verir.

Mən Asifgilde olan vaxt Kərimin emisi olan el ağsaqqalı İsmayıllı Haqverdiyev də orada idi. Söhbət zamanı dedi ki, anasının anası -nənəsi Goyçək xanım Zəngəzur mahalının Sisyan(Qarakilsə) rayonunun Əlikli kəndindən olub. Nənəsinin söylədiyi bayatıları anası Zülfünaz Qaraş qızından eşitdiyi xatırladıb bir nəçəsini kövrələ-kövrələ dedi:

*Bu gələn arabadı,
Qoy gəlsin, arabadı.
İstiyirdim gedəm dədəmgilə,
İxtiyarım urusdadi,
Dədəm evi xarabadı.*

İsmayıllı emi bildirdi ki, o vaxtlar bu bayatını deyən nənəsi danişmiş ki, o vaxtlar da ruslar erməniyə kömək durublar, azərbaycanlıları öz dədə-baba yurdlarından didərgin salıblar.

*Lələ, köç gəl bu taya,
Bu xırmandı, bu taya.
Yüklənib qəm karvanı,
Sən də yapış bu taya.*

*Mən aşiq, balama sari,
Qurd ol, barama sari.
Çıxaydım dağ başına,
Baxaydım balama sari.*

*Azrayıl bostançıdı,
Dillərdə dastançıdı.
Dəymış qoyub, kal dərir,
Bu nə yaman bostançıdı.*

Bu bayatıları da deyib kövrədi İsmayıllı emi. Dedi ki, özün başa düşənsən, fikirlərimi bayatıların dili ilə deməyə çalışdım.

Asifin atası Kərim dedi ki, Asifin rəssamlığı da həvəsi vardı, hərdən maraqlı rəsmələr çəkərdi.

Asifin sonuncu rəssamlığı isə həyatını vətən yolunda şəhid etmeklə oldu: o özünün ömrünün əbədiyaşar şəhid rəsmini çəkdi könüllərə...

Şakir Albalıyev



Tələbərlərə görüş

Cəbrayıllı rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Cəbrayıllı rayon təşkilatı və Cəbrayıllı rayon Təhsil şöbəsi Cəbrayıllı rayon D. Qurbanı adına Soltanlı kənd tam orta məktənin akt zalında 2020/2021-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazananlarla karantin rejiminin şərtlərinə uyğun şəkildə görüş keçirib.



Görüşü giriş nitqi ilə açan Cəbrayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini və YAP Cəbrayıllı rayon təşkilatının sədri Arif Fərzəliyev qəbul imtahanlarında yüksək bal toplayan məzunları və onların valideynlərini və bu işdə böyük əməyi olan məktəb kollektivini Cəbrayıllı rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun adından təbrik edib onlara yeni tədris ilində uğurlar arzu edib.

YAP Cəbrayıllı rayon təşkilatının sədri Arif Fərzəliyev çıxışına davam edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyü diqqətə çatdırılmışdır. Həmçinin ölkəmizdə genclərə geniş imkanlar yaradıldıqını bildirən natiq bunun təhsilə göstərilən diqqət və qayğıının bariz mümənəsi olduğunu vurgulamışdır.

Cəbrayıllı rayon Təhsil şöbəsinin müdürü Zəmiq Qurbanov, YAP Cəbrayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Məmmədli və məktəb direktorları yüksək nəticələr əldə edən gənclərimizi təbrik edib, onlara təhsildə, elmdə, ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda qəbul imtahanlarında yüksək bal toplayan məzunlara qiyometli hədiyyələr təqdim olundu. Karantin rejiminin qaydaları çərçivəsində sosial məsafə gözlənmək şərti ilə xatirə şəkli də çəkildi.

"Xudafərin"



Cəbrayıllı rayonunun Cocuq Mərcanlı kəndindən olan Kərim Ataşovun da gənclik illəri məcburi köçkünlük dövrünə, mühəharibənin ağrı-acılı fəsadlarına tuş gəlib. Ağdamda, Füzulidə döyüşüb. Kərimin qardaşlarından Azər Cəbrayıllıda, Abdulla isə Cəbrayıllıda, Ağdamda, Füzulidə, Murovdə döyüşüb. Hətta Abdulla iki dəfə yaralanıb da, üçüncü qrup Qarabağ mühəharibəsi əlilidir. Belə götürəndə, demək olar ki, elə döyüşçü ailəsi də hesab etmək olar. Çünkü Kərimgil bir evdə 3 qardaş vətən, torpaq savaşında iştirak edib, bu, elə dediyimizə əsas verir. Hələ bundan başqa...

Kərim 2001-ci ildə Şixalıağlı kəndindən olan Talibova Şərafət Vahid qızı ilə ailə qurub. Bu evlilikdə Uca Tanrı onlara üç oğlu payı



keçdi ürəyindən.

Beləcə, 2020-ci ilin aprel çağırışı zamanı onun da hərbi xidmətə getmek yaşı çatdı. Mayın 7-də Asif doğmaları ilə, ata-anası ilə, məktəbyaşlı qardaşları-5-ci sinifdə oxuyan qardaşı Elcənla, 9-cu sinifdə oxuyan Familə görüşüb əsgəri xidmətə yola düşdü. Topçu taborunda xidmət etməyə başladı. Ağır artilleriya qoşunlarında əsgəri xidmət keçməsi Asifi bir tərefdən ruhlandırdı da. Çünkü düşmənə ağır itkilər verdirdi geriye çəkilməyə məcbur etmək daha əlverişli hücumu imkan verirdi.

Asif Kərim oğlu Ataşovun hərbi xidmət yolu beş ay əldə. 2020-ci ilin 27 sentyabrında düşmən üzərinə əks-hücumda keçmək əmri veriləndə onun ürəyində tutduğu arzular yadına düşdü. Yağı tapdağından torpaqları azad etmək üçün cani-dildən döyüşə girdi Asif. Döyüşçü əsgərə

vermişdi: Asif, Famil və Elcən.

Bəli, ailənin böyük övladı olan, 8 aprel 2002-ci ildə Xirdalanda dünyaya gelən Asif 2019-cu ilde orta məktəbi-2 sayılı Xirdalan şəhər orta məktəbi bitirdikdən sonra sənədlərini ali məktəbə vermişdi. Müvafiq bali toplama-mışdışa da, ruhdan düşmənmişdi. Qarşıda əsgərliyim var, gedib əsgərliyimi soyub gələndən sonra ali təhsil almaq haqqında

düşünərəm dedi. Eyni zamanda anı olaraq beynindən doğma Cəbrayıllıının, Qarabağ torpaqlarının da hələ düşmən əsarətində olduğu fikrini keçirdi. Onun atasının kəndi olan Cocuq



yoldaşları - Yevlaxdan, Tovuzdan, İsləməlli'dən, Yardımlıdan olan əsgər döştərili ilə çiyin-çiyinə verib əzmkarlıqla düşmənə sarsıcı zərbələr vurmağa başladılar. Oktyabrın 1-də Tərtər ərazisindəki Mübariz İbrahimovun adı-

"Bura vətəndir" deyib əbədiyyətə qovuşdu



Zəmin hərbi xidmətdə

Şəhid Zəmin Rəhimovgulin ailə üzvləri ilə görüşə gedəndə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının I müavini, YAP Rayon Təşkilatının sədri Arif Fərzeliyev, deputatımız Ceyhun Məmmədov və rayonun bezi rəsmi nümayəndələri də orada idilər. Ali Baş Komandanımızın rəhbərliyi altında gedən şanlı Vətən müharibəsində qazanılan uğurlardan, doğma Cəbrayılımızın da bu döyüslərdə işğaldan azad olunmasından, eyni zamanda bu müzəffər yürüşlərdə qəhrəmancasına qurban gedənlərimizin tərxiyi bir qələbəyə imza atmalarından danışılır. Arif müəllim gəldiyimi görüb şəhid ailəsinə məni təqdim etdi, "Xudafərin" qəzetinin baş redaktoru kimi jurnalist fədakarlığı göstərməyimi, 2016-ci ildə ilk olaraq Cocuq Mərcanlıya gedib oradan ilk reportaj hazırladığımı da ayrıca diqqətə çəkdi.

Şəhidin atası Vahid kişi ilə səhəbət zamanı məlum olur ki, 1980-ci illərin əvvəllərində Yuxarı

köçkün həyatı yaşasa da, Zəmin özüne ailə heyati qurmuş, həyat yoldaşı Leyla ilə 2 yaşı olan qızları İncinin nazını, qayğısını çəkəcək sakit və xoşbəxt günlərinə yaşayırdı. Qardaşı Zabil də hərbçi idi, o da evlənmişdi, bacısı Xəzən

Ragan



Zəmin və həyat yoldaşı Leyla xanım

da gelin köçməsdü. Başqa sözlə ifadə eləsək, demek olar ki, Vahid kişi ilə Raya xanım ömürlərinin bəxtəvər günlərini yaşayırdılar. Hər 3 övladları da ailə-üşaq sahibi olmuşdu. Kənardan baxan olsayıdı, qıtbə edər, bu xoşbəxtliyə köksötürərdi. Amma bu xoşbəxtliyin bir tamamlanmamış tərəfi vardı ki, bu, təkcə onlar üçün, onların ailəsi

nı o da davam etdirməklə Vətən yolunda oğulluq borcunu verməyə qərar vermişdi. Yolda ikən evlərinə zəng edib döyüşlərə yollandığı bildirdi. Təxminen bir həftə kimi çəkdi onun şanlı döyüş yolunu. Qalebe ilə müzəffər əsgər kimi irəlilədi bu az müddətde. Hələ arada bir girevə tapib yenə də evə zəng edədi. Parolla danışdı, dedi ki, bilsəniz mən haralardan danışırıam? Sevinçdən-qırurdan qelbi köksünə sığmayı Zəmin deyib ki, babamgilin evlərinin yaxınlaşdırıbm bu saat. Bu danışından bir müddət sonra - 8 oktyabr 2020-ci ilde canı-qanı ilə sevdidi Cəbrayıl torpağına müqəddəs şəhid qanı axdı Zəminin.

Son nefəsini çox dərindən və rahatlıqla aldı Zaamin. Ona görə ki, "Bura vətəndi, gülü bitəndi, əlim çatandı, ünüm yetəndi" məsraları sanki həzin bir musiqi sədaları ilə onun üçün-onun əbədiyyətə qovuşan ruhu üçün səslənirdi bu son nəfəsində. Axı Zəmin qarmon uстası idi ve qayıbdən eşidilən bu musiqinin sədaları, o məhərəm sözələr onun musiqici ruhuna çox doğma idi, çox yaxın idi. Bəli, o çox rahat şəkildə gedirdi əbədi dənəyaya. Son nefəsində "Bura vətəndi" deyib şəhid qanını axıdı Cəbrayıl torpağında əbədiyyətə qovuşdu. Çünkü Vətən torpağında idi, cüntü o özü bu yurda qovuşmaqla bu torpaq uğrunda canları verənlərin də qisasını almış oldu.

9 oktyabrda böyük bir izdiham onu Binəqədi rayonu Biləceri qəsəbəsi ərazisindəki qəbiristanlıqda şəhidlər üçün ayrılmış yerdə dəfn etdi. İndi Zəminin şəhid məzarı bugünkü və gələcək nəslimizə yağılılarından qisasını almış bir müqəddəs ziyanətgah unvanıdır. Rahat uyu, şəhid qardaşım! Sənin də qisasını alacağım. O gün doğma yurda doğru Böyük Körümüz başlanacaq! O gün uzaqda deyil!

Şakir Albalıyev



Zəmin doğmaları arasında

Məzrə kəndində Məlikli kəndindən olan Məmmədova Raya Əli qızı ilə ailə həyatı qurub. Bu evlilikdən 1984-cü ildə Zabil, 1986-ci ildə qızları Xəzən, 21 aprel 1988-ci ildə isə sonbehşikləri Zəmin dünyaya gəliblər.

Zəmin orta məktəbə 1-ci sinifə Bileşuvardakı 2 sayılı qəsəbədə gedib. Sonra ailə Bakı şəhərinə - Binəqədi şəhərinə, 5-ci döngə ünvanı kimi adlanan əraziyə köçdüyündən orta təhsilini yaxınlıqda fealiyyət göstərən Sirik kənd məktəbində davam etdirib. Şuşa Musiqi Texnikumunu bitirən Zəmin Rəhimov Cəbrayıl rayonu Mahmudlu kənd Uşaq Musiqi məktəbində qarmon ifaçılığı üzrə müəllim kimi fealiyyət göstərirdi.

Zəmin Vahid oğlu Rəhimov 2017-ci ildə dayısı qızı Leyla ilə ailə həyatı qurub. 2018-ci ildə İnci adlı qızları dünyaya gəlib.

Bəli, bax beləcə məcburi



özündən müğayat ol, özünü qorub" demişdi. Gedib avtobus dayanağınca çatanda nə fikir-xəyal eləmişdi, bir də yolundan geri dönmüş, bir daha anasını görmək bəhanəsi ilə qayıdır yənə də "Ana, özündən müğayat ol, özünü qorub" söylemişdi. Anası da bir qədər təəccübənin öz-özüne düşünübəm ki, bu, mənə niyə belə deyir, hara gedir ki? İşə gedir, axşam da evə qayıdır gelecek da... Amma heç demə Zəminə anası ilə sonuncu görüşü olacaqı əyan olubmuş. Axi o, məkrli və hıyləgər, amansız düşmənimiz olan erməni ilə döyüşə getməkdə özümün-itimin, son gedişin ola biləcəyini də yaxşı bilirdi. Amma neyələmek olardı ki? Vətəni qiyamətək erməni əlinde də qoymaq olmazdı axı!

Odur ki, Qarabağ Müharibəsi Veteranları olan atasının, əmisi Zülfüqarov Rafiq Əhməd oğlunun, babası Rəhimov Əhməd Zülfüqar oğlunun, ana tərəfdən babası olan - həyat yoldaşı Leylanın babası Böyük Vətən Müharibəsi əlli Memədov Əli Mürsəl oğlunun, qardaşı Zabilin, hələ Cəbrayıldı olanda Daşbaşı əməliyyatında yaralanmış dayısı Məmmədov Zahid Əli oğlunun və başqalarının keçdikləri döyüş yollarını

nı o da davam etdirməklə Vətən yolunda oğulluq borcunu verməyə qərar vermişdi. Yolda ikən evlərinə zəng edib döyüşlərə yollandığı bildirdi. Təxminen bir həftə kimi çəkdi onun şanlı döyüş yolunu. Qalebe ilə müzəffər əsgər kimi irəlilədi bu az müddətde. Hələ arada bir girevə tapib yenə də evə zəng edədi. Parolla danışdı, dedi ki, bilsəniz mən haralardan danışırıam? Sevinçdən-qırurdan qelbi köksünə sığmayı Zəmin deyib ki, babamgilin evlərinin yaxınlaşdırıbm bu saat. Bu danışından bir müddət sonra - 8 oktyabr 2020-ci ilde canı-qanı ilə sevdidi Cəbrayıl torpağına müqəddəs şəhid qanı axdı Zəminin.

Son nefəsini çox dərindən və rahatlıqla aldı Zaamin. Ona görə ki, "Bura vətəndi, gülü bitəndi, əlim çatandı, ünüm yetəndi" məsraları sanki həzin bir musiqi sədaları ilə onun üçün-onun əbədiyyətə qovuşan ruhu üçün səslənirdi bu son nəfəsində. Axı Zəmin qarmon uстası idi ve qayıbdən eşidilən bu musiqinin sədaları, o məhərəm sözələr onun musiqici ruhuna çox doğma idi, çox yaxın idi. Bəli, o çox rahat şəkildə gedirdi əbədi dənəyaya. Son nefəsində "Bura vətəndi" deyib şəhid qanını axıdı Cəbrayıl torpağında əbədiyyətə qovuşdu. Çünkü Vətən torpağında idi, cüntü o özü bu yurda qovuşmaqla bu torpaq uğrunda canları verənlərin də qisasını almış oldu.

9 oktyabrda böyük bir izdiham onu Binəqədi rayonu Biləceri qəsəbəsi ərazisindəki qəbiristanlıqda şəhidlər üçün ayrılmış yerdə dəfn etdi. İndi Zəminin şəhid məzarı bugünkü və gələcək nəslimizə yağılılarından qisasını almış bir müqəddəs ziyanətgah unvanıdır. Rahat uyu, şəhid qardaşım! Sənin də qisasını alacağım. O gün doğma yurda doğru Böyük Körümüz başlanacaq! O gün uzaqda deyil!

Şakir Albalıyev

04 oktyabr 2020-ci il 1993-cü ilin 23 avqustundan başlanan ve 27 ilər artıq davam edən yurd həsətimiz bitdiyi möhtəşəm bir gün. Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Cəbrayıl şəhərinin və bir neçə kəndimiz işğaldən azad olunması xəberini bütün cəbrayillilər kimi mən də böyük sevincəməm sözlə ifadə edə bilməcəyim coşqı ilə qarşılıdım. Uşaqlığımın və gənciliyim qaldığı, yuxularımı illerdə erşə çəkən yurd yerlərimə qovuşmaq mürjdəsidir bu xəber. Bu xəber sevincəqarışq göz yaşaları ilə yoğulan, təsəvvürə gətirilməsi mümkünəzələməz olan doğma, əziz bir hissə idi. Bu yalnız biz cəbrayillilərin deyil, Cəbrayıl Zəferinin ardınca Fuz-

bu setirleri qırur və fəxarət hissə ilə qələmə alarkən "Xudafərin" qəzetinin 23 avqust 2020-ci il tarixli sayında "Zəfer səraqlı ayımız geləcək..." adlı yazımı diqqəti yönəltmək istəyirəm: "Yene avqust ayı geldi... Bu avqust o birilərinə benzəmir. Artıq biçaq sümüyü direnib, sebr kasası dolub. Döyüşələrimizə yazılıb. Gələnlərimiz sefərərləri yazılaraq Ali Baş Komandanın emrini gözləyirlər. Bu avqust bizim üçün son aqrlı avqustdur, mənəcə... Zəfer səraqlı xəberlər gözləyir bizi..." Şükürələr olsun ki, bir neçə ay əvvəl dili gətirdiyim arzularım bu gün çin olub. Arzular heç vaxt tibib tükənən deyil. Cəbrayıl Zəferinin ardınca Fuz-

Arzularım çin oldu...

bu gün bir yumruq, bir qəlb olan xalqımızın şadlıq, şadýanalıq hayqırışlığı. Şad olan günüydü bizlərə eziy olan ruhlar. Bu sevincli anlarımda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımız, o cümlədən biz cəbrayillilərə qovuşmaq müraciətindən qırur hissə keçirdik. Cənab Prezident illər önce dəfələrlə qeyd edirdi ki, Qarabağ Böyük Qayıdış Cocuq Mercanlıdan başlanır. Bu gün böyük bir fəxarət qeyd etmək istəyirəm ki, Qarabağda aparılan Vətən müharibəsinin ilk böyük Zəfer mürjdəsini də Cəbrayıl torpağından aldı. Əldə olunan bu böyük Zəferə addım-adım, həm də azmələ, qətiyyətə irəliləyən Ali Baş Komandanımıza, müzəffər Ordumuza təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmet, yaralılarımıza şəfa dileyir, ölkə rəhbərinin etrafında da ha six birləşcəyimizi və verilecək bütün emr və təşəşirliqləri can-başla yerinə yetirəcəyimizi bəyan edirəm. Qələbəmiz ölkə rəhbərliyi, ordu və xalqın birliliyindən keçir. Bu birlilik isə daimi və sarsılmazdır.

Cənab Prezidentin xalqa müraciətində dediyi bu sözə illerdə qəlbimizdə yara bağlanmış bir ağrıya, bir nisqə mələhəm oldu, yurd vüsali ilə yanış qorulun əryəyimizə su çilədi, bizlərə məcburi köçkün adının yükündən qurtardı: "Cəbrayıl rayonunun böyük hissəsi işğaldən azad olunub. Uzun müddədən sonra Cəbrayıl şəhəri işğaldən azad olundu. Cəbrayıl bizimdir..." İşğaldən azad olunmuş kəndlərimiz sırasına Böyük Mercanlı və Nüzügar kəndlərindən sonra Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horrovlu, Mahmudlu, Cəfrəbad, Yuxarı Maralyan və Dejəl... kəndlərinin də adları eləvə olundu. Kəndlərimizin adlarını qeyd edərək üç nöqtədən istifadə etdim. Bu da təsadüfü deyil. Şəhəri Ordumuza qox sürətlə torpaqlarımızı düşmən tapşırıqlarıdan azad edir. İnanıram ki, bizlərələrələr alarkən də müzəffər ordumuzdan qələbə mürjdəli xəberlər alacaqıy.

Göz yaşımı sildim dəha,
Sən qoyarıq sonda aha.
Üz tuturam mən Allaha;
Yolumuzu sən eylə nur,
Vur, komandır, düşməni vur!

Mübarəkdi gedən yolun,
Bükülməsin heç vaxt qolun.

Sona gəldik, agah olun;

Yeni vaxta zamanı qur,

Vur, komandır, düşməni vur!

Susmaq olmaz, bir danış, din,

Tükənməzdə düşmənə kin.

Hidayətin arzusu çin;

Əmr elə, gel cərgədə dur,

Vur, komandır, düşməni vur!

HİDAYƏT SƏFƏRLİ
Qabaqcıl Təhsil işçisi,

AJB-nin üzvü, "Xudafərin" qə-

zətinin baş redaktor müavini

04.10.2020.

Suşaya yaxınlaşdırın qələbələr

Orduya könüllü kimi yazılanların sayının dayanmadan artması vətənperverlikle yanaşı, orduya olan inamdan irəli gəlir. Ölkəmizdə orduya inam, əsgərlərə güvən hissə bu gün daha qabarlı şəkildə özünü bürüzə verir.

Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqətən ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasetinin əsas prioritətlərində olduğunu göstərir. Bu gün Azərbaycan həm güclü dövlətə, həm də güclü orduya malikdir.

27 sentyabr tarixli təxribat xarakterli hadisələr onu göstərdi ki, Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətindən panika və teşviş yaratmaqdır. Hadisələrin gedisi ilə bağlı xalqın daim məlumatlandırılmışa dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin her zaman olduğu kimi, bu gün də xalqa arxalanlığı göstərir. Dağılıq Qarabağ mübarizəsi və savaşı Azərbaycan xalqının ümumxalq mübarizəsidir. On minlərlə insanın orduya könüllü kimi yazılmış, eləcədə təxribatlar zamanı öz evlərini tərk etməsi faktı Azərbaycanda xalq-ordu birliliyi və orduya olan inamından xəber verir.

Xalqın haqq tələbi, məharibəye həsrli dərəcəsi və dövlət inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbenin zəminidir. Xalqın haqq tələbi, məharibəye həsrli dərəcəsi və dövlət inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbenin zəminidir.



AYRILIGİN SONU VARMİŞ...

Hər qarış torpağına, dağına-dərəsinə, yalınaya macina, yoluna-ciğırına bələd olduğum aranlıdağı Cəbrayıldan başlayayıb Bakı, Gəncə, Mil, Muğan, Şirvan, Naxçıvan, Lənkəran, Qazax, Xacımaz, Şəki... və Qarabağın timsalında bütövləşən ana Vətənəm menim nəzərimdə elə dünyanın özü boydadır...

Yaxşı yadimdadır, 1988-ci ilin fevral ayından sonra nankor qonşularımızın Qəribi Azərbaycanda yaşayış soydaşlarımızı öz dədə-baba yurdalarından qovub çıxarırdı köçkünlükün ilk nişanələrini yüz minlərlə insanın nəmli baxışlarında görüb hiss etmişdi. Doxsanıncı illərin əvvəllərində bu müsbətə Xocalı, Xocavənd, Şuşa, Laçın camaatı da üzəşməli oldular. Sonrakı vaxtlarda Kəlbəcər, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıllı, Qubadlı, Zəngilan rayonlarının sakinləri də doğma yurdalarından perik düşdülər...

Mənim bir vaxtlar qoynundan pərvazlandıqım ağır elli Cəbrayıllı rayon mərkəzinin, dağlıq və dağətəyi kəndlərin düşmən elinə keçdiyi 23 avqust 1993-cü il, indin özündə də ağrı-acılı yadaşının silinmiz izləri kimi nala çəkməkdədir. Rayonumuzun Arazboyu kəndlərinin işgal edildiyi vaxtı, - 23 oktyabr 1993-cü il tarixini isə aradan 27 il keçməsinə baxmayaraq, sözə ifadə etməyə çətinlik çəkirmə. Araz çayının qırığında düşmən elinə keçməmək üçün hər ağaç-kolu siğınacaq hesab edən, ancaq buna rəğmən yağı güləsine tuş gələn insanların ah-naləsi hələ də qulqalarında eks-səda verməkdədir...

Həmin günün sonunda, gecə saat ikiye yaxın Füzuli rayonunun Əhmədallar kəndinin üst tərəfindən iranlı soydaşlarının matorlu qayığında çayı adlayıb keçenlərən biri olduğunu, insanların təşviş hissi təbiidir ki, mənə də yad deyildi. O dəhşət saçan gecəde Arazın sağ tərəfində boyanıb gecənin zülmətində tüstüsü ərşə qalxan kəndlərimizə baxanda anladım ki, məseqətli köçkünlük günlərinin astanasındayam...

Doğma ata ocağı, Böyük Mərcanlı dəmiryol stansındaki yüksək vaqonlarında qalan əmlakımı, 25 illik ədəbi yaradıcılığımın nişanəsi olan arxivimi, elyzəmalarımı, Cəbrayıllı boyda dünyamı itirəndən sonra taleyin hökmüyle heç bir dost-tanışımın olmadığı bir şəhərə, Mingəçevirə gedib çıxdım. Bu şəhərdəki yataqxanaların birində eni-uzunu cəmisi 10 kvadratmetr olan otşa siğınandan sonra, yerli qəzətədə işə düzəldim. Uzun elli boyu yurd həsrətim qəddimi əyib-bükse də, qururumu sindirə bilmədi. 1994-cü ilin yanvar ayından sonra Cəbrayıllı rayon İcra Hakimiyətinin səlahiyyətli nümayəndəsi kimi köçkünlükün ilk illərində Mingəçevire pənah getirən 155 ailənin yükünü də ciyinlərimdə daşımağı özümə borc bildim. Ayri-ayrı yataqxana, uşaq baxçası və sənaye obyektlərində müvəqqəti olaraq məskunlaşan Cəbrayıllı köçkünlərinin qarşılaşdırılan problemlərin həlliində yardımçı olmağa çalışdım. Məktəbəşəli köçkünləşənlərin tehsil cəlb edilməsi istəyi ilə Cəbrayıllı rayon İcra Hakimiyəti rəhbərliyinin və yerli eləqədar təşkilatların köməyi ilə Mingəçevirə 18 sayılı Cəbrayıllı rayon köçkünlərinin məktəbinin açılmasına və sinif otaqları ilə təmin olunmasına

nail oldum...

Ən başlıcası isə, illər boyu menim kimi yurd ağıri-acıları ilə yaşayış köçkünlərimizə ürek-direk verib, Cəbrayılla, -doğma- el-obalarımıza qaydacağımız günlerin uzaqda olmadığını onlara aşlamağa çalışdım. Qarabağın bir parçası olan, xuxularında-xəyallarında da olsa hər güşəsini gezip dolaşdıgım rayonumuzun həsrətini üreyimdə daşışam da, doğma el-obama yönəlik övlad sevgimin zülmətde qərq olmasına yol vermədim. Köçkünlükün ilk ilində qələmə aldığım "Bir şair yaşayır Mingəçevir" adlı şeirim çeşidi qəzət-jurnallarda dərc olunanın sonra dillər əzberi oldu. Bu şeirimin sonunca bəndində dediyim kimi, məcburun yurd yerimi deyişsem da, Cəbrayıllı adı dilimdən əsik olmadı:

...Kürü Araz bilir, Bozdağı Diri,
Qalib Cəbrayılda qibləsi-piri.
Sizləyə-sizləyə nə vaxtdan bəri,
Bir şair yaşayır Mingəçevirdə.

Köçkünlükün ilk illərində həm yurd nisgilimdən, həm doğulub boy-a-başa çatdıgım el-obama məhəbbətimdən, həm də məskunlaşdırılmış ünvandan soraq veren bu şeirimdən sonra, "Araz çayına məktub", "Cəbrayıllı dağlarına dediyim ağı", cəbrayıllı mərhum bəstəkar Məlahət Həmid-qızının nəğməyə çevirdiyi "Arazım", "Bəhmen Vətən oğluna", "Qarabağ", "İşlər belə getsə", "Çadırda doğulan uşaq", "Oktay Həziyevə məktub", "Cəbrayıllılar", "Xarı bülbülmə", "Şuşada açan çiçək"... adlı şeirlərimle Qarabağ boyda yurd nisgilimi poetik cəlalarla naxışlayıb ortaya qoydum...

Ancaq bununla belə, "Vətən ana, torpaq namus..." adlı bir şeirimdə dediyim kimi Vətən sevgimdən güc alan qəlbimin ümidi işığını ölüzməyə qoymadım:

VƏTƏN ANA, TORPAQ NAMUS...

Dua etdim, ulu Tanım dadıma yetdi,
Ərən yurdum nər biləkli oğul böyüdü.
Yadda saxla, babalardan qalan öyüddü -
Vətən ana, torpaq namus, sevgi əmanət.
Dədəm Qorqud zəfərdədir şərəf-şan-dedi,
Şəhid ruhu yerda qalmaz nahaq qan-dedi.
Xudafərin haray çəkdi, Savalan dedi -
Vətən ana, torpaq namus, sevgi əmanət.
Qarı düşmən, varlığımızdır anam Qarabağ,
Gözünü aç, tariximə bir də yaxşı bax.
Eşitdinim, öz ləhcəmdə söylədi hər dağ -
Vətən ana, torpaq namus, sevgi əmanət.
Kitab kimi vəraqladım Kürkə Arazı,
Əcdadımın Qobustandan gəldi avazı.
Babək döyüş bayrağına qanıyla yazıb -
Vətən ana, torpaq namus, sevgi əmanət.
Vətən oğlu igid əsgər, sabahın xeyir,
Şəhər mehi təbəssüməl qapını döyür.
Göyçə səndən nicat umur, Zəngəzur deyir -
Vətən ana, torpaq namus, sevgi əmanət.
Mən üç rəngli bayrağımla keçmişəm oddan,
Vətən sözü müqəddəsdir hər cürə addan.

*Ata millət, ana millət, çıxarma yaddan -
Vətən ana, torpaq namus, sevgi əmanət.*

Böyük Türk dünyasının bayraqdarı olan qardaş Türkiye ilə Azərbaycanın əbədi qardaşlığını sərgileyən poetik düşüncələrimi, Milli Ordumuzun yenilməzliyini tərənnüm edən, əbədiyyətin şəhid ucalığında dayanan ərenlərimizin yurd amalını tərənnüm edən şeirlərimlə gələbə müjdəli günləri soraqladım:

...Yeniiməz dar ayaqda
Ərənləri, ərləri.
Şəhid ucalığında
Güt alib zəfərləri.
Cavad xan, Məmməd Əmin,
Atatürk, Heydər adlı
Qibləgahları canlı.
Ulu tarixlərinin
Hər sətri, sözü şanlı.
Böyük türk dünyasının
Cismində dörvə edən qan -
Türkəyə-Azərbaycan!
Düşmənə göz dağıdır
Şəhərləri, kəndləri.
Bir qala tımsallıdır
Bərələri-bəndləri.
Əzəl gündən hər biri
Dosta-dostdur, yada-yad.
Keçmişləri şərefli,
Çağdaş günləri abad.
Dar ayaqda yan-yana
Dayanıbdılardır hər an -
Türkəyə-Azərbaycan.
("Türkəyə-Azərbaycan" adlı şeirimdən)
...Şəhidlərin yaralı
Ruhu and yerin olsun!
Qələbə əzmin hər an
Ümmandan dərin olsun!
Savaş günü halay vur -
Düzlən dəstə-dəstə sən!
Göyçədə, Zəngəzurda
Üçranglı bayrağımı
Qaldır basın üstə sən!
Al yağı əllərindən
Neçə kəndi, şəhəri -
Azərbaycan əsgəri!
Dayan düşmən özündə
Yenilməyən dağ kimi!
Yaşa ürəyimizdə
Yurd kimi, torpaq kimi!
Ucalt səsini, ucalt -
El sığınşın adına!
Son qoyaq hünərinə
Vətənin fəryadına!
Dön işqli sabaha,
Yaramızın üstə yax
San qələbə soraqlı
Xoş müdəli zəfəri -
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri!

("Azərbaycan əsgəri" adlı şeirimdən)

Tanrıya çox-çox şükürler olsun ki, illər boyu yurd həsrətiylə yaşayan yüz minlərlə köçkünləşənlərin yaradıcılığından təşəkkür edəməm...

daşları kimi arzusunda olduğum günlərə mən də gelib çatdım. Nə yaxşı ki, 2016-ci ilin aprel döyüslərindən sonra qəddini dikdən Cocuq Mərcanının qədəmləri sayalı oldu! Ata elim Cəbrayıllı bir parçası olan qala tımsallı bu kənddən Qarabağa uzanan zəfer soraqlı yolumuz bu ilin sentyabr ayının 27-dən sonra şaxələnərək Talyş kəndinə, Suqovuşana (Madagiz), Yuxarlı Əbdürehmanlı, Horadız... kəndlərindən keçdiyi günlərdə bizim Cəbrayıllı obalarına da üz tutdu. Rayonumuzun Nüzgar və Böyük Mərcanlı kəndlərində üçrəngli bayraqımızı dağalandıran Milli Ordumuzun əsgərləri hər qarış torpağına bələd olduğum Quycaq, Mehdi, Çaxırı, Aşağı Maralyan, Karxulu, Cəfərabad, Mahmudlu, Şükürbəyli, Horovlu, Dəjəl, Məzrə, Şıxlağalı, Sarıcallı... kəndlərini də düşmən qanlı pəncəsində xilas etdi. İyirmi yeddi illik zaman əsərimdən sonra ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradesi, Milli Ordumuzun yenilməzliyi və xalqımızın monolit birliyi sayesində işğaldan azad edilən Xan Çınarı, Billur Kehrizli Cəbrayıllı üçrəngli bayraqımızın yenidən dağalanması milli kimliyimizin en bariz ifadəsinə çevrildi. Uşaqlıq illərimin, gəncliyimin şahidi olan Böyük Mərcanlı vüsəlinə qovuşacağım günlərimin önəmə getirəndə sevincimin həddəsiz-hüdudsuz olduğunu bütün varlığımıla dərk etdim. Düz on beş il qabaq qələmə aldığım və doğma el-obalarımıza uzali əllərimin poetik ifadəsinə, yurd həsrətimin dilmancına çevrilən "Cəbrayıllı qalan dünyam" adlı bir şeirimin aşağıdakı bəndində dediyim kimi gec-tez doğma yurdumuzun vüsəlinə qovuşacağımı söyləməklə həm özüme, həm də bu istəkələ yaşıyan minlərlə həmyerililərimə təşkinlik verməyə çalışmışdım:

...Səni ovundurum, qoy hələ sözəz,
Karvan geri döñər əzəlki izlə.
İsmayı dəyir ki, yolumu gözəz,
Təzədən qoynuna döñəcəyəm mən...

Tanrıya şükürler olsun ki, 27 ilden bəri həsrətində olduğum günün vüsəlinə qovuşdum. Milyonlara soydaşımıza, yurd nisgiliyə yaşasalar da ümidiyini ölüzməyə qoymayan köçkünlərimizə sevinc-fərəh bəşərələyən qələbə müjdəli anlar ölkə Prezidentinin, Milli Ordumuzun, uca milletimizin yenilməzliyini ortaya qoymaqla, ayrılığın sonsuz olmadığını da, en bariz şəkildə nümayiş etdirdi. İnşallah, əzəli-əbədi düşmənlərimiz olan ermənilərin Ali Baş Komandanımızın sözü ilə desəm, işğal olmuş torpaqlarımızdan rədd olub gedəcəkləri vaxta sayılı günlər qəlib! Tezliklə Qarabağın qeyret qalası Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə... də üçrəngli bayraqımızın əzəmətlə dalğalanacağı günlərin sevincini birləşdən eşidəcəyimiz: "Biz daha köçkünlərin deyilim!" kəlmələrinin işığında başımızı dik tutaraq doğma yurd yerlərimizə qayidacaqı!

Eşq olsun "Qarabağ Azərbaycanıdır!" kəlmələrinin sevincini xalqımıza bəşərələyən Ali Baş Komandanımıza, Milli Ordumuza!

İSMAYIL MƏRCANLI İMANZADƏ,
Azərbaycan Yəziçilər
Birliyi Mingəçevir bölməsinin sədri,
Cəbrayıllı rayonunun keçmiş
məcburi köçkünlərini

qəbulunda 28 şura üzvündən cəmi-cüməltəni 16 nəfər iştirak edib. Nə həmin bölgədə 85%-i türk olan əhalinin reyi nəzərə alınıb, nə də İrəvandın ən deputatlar qərardan protestinə baxılıb. 4 nəfərin də bitərəf qaldığı nəzərəalsa belə çıxır ki, bu qərar 9 nəfərin, yəni 32%-in reyi nəzərə alınaraq qəbul edilib. Bu tarixi saxtakarlıqdır. MŞ-nın belə bir saxtakarlığı el atmasına-Tarixi Azərbaycan şəhəri olan ana yurdumuz İrəvanı erməni-dəşnak faşistlərinə güzəştə getməsinə səbəbin nə olduğu əslində hər kəsə məlumatdır. Erməni-dəşnak faşistlərinə güzəştə getməsinə səbəbin nə olduğu əslində hər kəsə məlumatdır. Erməni-dəşnak faşistlərinə qəbul edilmiş bu sənədə imza ataraq söz veriblər ki, "bununla onları DQ-a, Zəngəzur və Naxçıvana olan iddialarından el çəkəcəklər". Milli Şuranın üzvləri unudublar ki, ermənilər yezuit siyaseti dəsiyiciləridir. Onlar yeddi nüftən qarşılaşdırırdılar. İrəvanı zəhr etmiş yurdsuz, yuvazlı, veterani, torpağı olmayan hibrid, ca-laq bir icmadılar, yağı, yava və bincəne bir toplumduqları. İrəvanı bəşəri cinayət yuvasına əvərən kimi erməni-dəşnak faşistlərinə götürdükleri bütün şərtləri pozdular və erazi iddialarını daha da artırdılar.

Əli Sahib Əroğlu,
yəziçi-publisist

ERMƏNI-DAŞNAK FAŞİZMİ İLƏ ÜZ-ÜZƏ

köpeyi şeklinde üstümüze yeridiler ve aborjen əhalini qırıb-çataraq doğma yurd-yuvalarından didərgin salırdılar. Qəribi Azərbaycan boyda torpaqlarımıza sahibləndilər. 1920-1988-ci illərdə komunist libasında öz işlərini gördülər və Qəribi Azərbaycanda həqiqimizi tamam-kamal yedilər. 1988-1994-cü illərdə isə eyinlərinə qanlı separatçı-terrorist köynəyi geyib RF-nın 7-ci ordusunun və xüsusi təyinatlı 366-ci motoatıcı alayının köməyi və himayəsi altında Qarabağ bölgəsinin, dəha doğrusu, 20% torpaqlarımızı ilhət etdilər. Bir milyondan çox vətəndaşımızı soyqırıv və etnik təmizləmə siyasetlərinin qurbanlarına çevirdilər. Bu gün isə erməni-dəşnak faşistləri türk soyqırımı və etnik təmizləmə siyasetlərini RF-nın və Qəribin himayəsi altında demokrat maskasında davam etdirməkdə israrlıdılar. Ötən 115 il ərzində erməni-dəşnak faşizminin Aşərbaycan türkünə, yəni bizi qarşı apardığı türk soyqırımı və etnik təmizləmə siyasetinin qarşılığı olaraq 27 sentyabr 2020-ci il tarixdə AR MO-nun Qarabağ bölgəsində apar-

dığı əks-əməliyyat savaşında qazana bələcəyimiz qələbə türkis ER qarşısında ermənisiz AR qoymaqdır. Sefer bidden, zefer Allahdəndir, dəlib ululərimiz. Bəli, Uca Allah nəsib etsə bu qələbə zeferi öten 115 il ərzində erməni-dəşnak faşizminə vuracağımız ilk zeberə olacaqdır. Sözsüz ki, son faşist ünsüri ana yurdumuz İrəvanda boğazlanmayıncı bu gün başlarına demokratiya maskası keçirmiş erməni-dəşnak faşistləri türk soyqırımı və etnik təmizləmə siyasetindən el çəkməyəcəklər. Biz o zaman xəlefli olduğumuz AXC-nin 114 min kv.km olan ərazisini bərpa etmek barədə düşünmək məcburiyyətində qalacaqıq. Bu zaman ikinci həməldə erməni-dəşnak faşizmine ikinci zərəbə vurmaq zərəreti yaranacaqdır. Üçüncü zərəbə isə yalançını mənzilinədək qoymaq əməliyyəti öz mahiyəti etibarı ilə meydən savaşına çevriləcəkdir. Erməni-dəşnak faşistlərinin 1918-ci ilde Aşərbaycan torpaqlarında dövlət qurmalarına AXC-nin dünya imperializminin təzyiqi altın-icazə verdiyi 9 min kv.km**-lik əraziye sixisdiriləməsi ilə cavab verməmiz əzəm olacaqdır. Son zərə



Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistana işğalçı siyasetini şiddetlə qınayırlar. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndiriləlidir.

Ölkəmizin siyasi partiyaları beynəlxalq hüququn alılıyinin bərqrar olunmasını tələb edirlər. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistandan 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq

Siyasi həmrəyliyin nümunəsi

olunan ikili standartlara son qoyulmasına tələb edirlər.

Rəsmi Yerevanın bəyanatları, eləcədə yürüdülən təxribat siyaseti daxili sosial narazılıqların boğulmasına hesablanmış bir addımdır. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarinin hərbi təxribatlarla məşğul olduqlarını bildirirlər. Erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.

Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistana işğalçı siyasetinə beynəlxalq təşkilatların göz yummasını qınayırlar və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər. Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək beynəlxalq riyakarlığın təzahüründür.

kvonun dəyişməz qalmasının mümkünksüz olduğunu bildirirlər.

Ölkəmiz ədalətli və məsuliyyətli mövqeyi nümayiş etdirir. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: "Bizim Ermənistana tərpağında siyasi və hərbi maraqlarımız yoxdur" - fi-krini sitat götirməsi Azərbaycanın ədalətli mövqə tutmasından xəbər verir.

Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur.

Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistana işğalçı siyasetinə beynəlxalq təşkilatların göz yummasını qınayırlar və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər. Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək beynəlxalq riyakarlığın təzahüründür.

Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoğun mövcudluğunu sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşkar münasibətlərin qurulması-

na zəmin yaradır.

Azərbaycanın haqlı və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölnəməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Özlərini xalqın, millətin yanında oluqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təcəssüflər olsun ki, Vətənimizin bu ağır gündə, torpaqlarımızın Ermənistandan işgalindən azad edilməsi üçün şanlı orduımız uğurlu eks-hükum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirdiyi siyaseti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir. Azərbaycan xalqının son 30 ildir səbirsizlikle gözəldiyi Vətən müharibəsinin başla-

masının ilk gündündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmənə su tökdürər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir günde Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər.

Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfi gündə birləş və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təessüf doğurur. Siyasi dialoq çağırışlarına cavab verməyən bu cür siyasi partiyalar ancaq öz şəxsi maraqlarını və beşinci kolonu təmsil edirlər.

Tələbə adın mübarək!

Zərrintac Albalıyevi Sumqayıt Dövlət Universitetinin Təhsildə sosial-psixoloji xidmət fakültəsinə daxil olması münasibətilə nənəsi Qərənfil Qubuş qızı, atası Nağı, anası Aləmzər, babası Ataman Hacıyev, nənəsi Zərnigar xanım, emiləri Şakir müəllim, Əfqan, Fazıl, bibiləri Ramilə və Rəna, dayları Taleh, Şərəf və Abbas təbrik edir, təhsildə və həyat yollarında böyük uğurlar arzulayırlar. Tələbə adın mübarək, Zərrintac xanım!



Dünya bir meydandi, qalan tapılmaz,
Mən adda, nişanda balan tapılmaz,
Sən çalan laylanı çalan tapılmaz,
Ay ana , sən mənə layla de, layla.

Həddim nə söz deyəm sözünün üstə,
Başımı qoyadım dizinin üstə,
Üzünü söhkəyib üzümün üstə,
Ay ana, sən mənə layla de, layla.

Sinəm dağ-dağ olub,
dağa dönmüşəm,
Xəzan vurmuş
bir yarpağa dönmüşəm,
Ovunmuram,
kür uşağı dönmüşəm,
Ay ana, sən mənə layla de, layla.

Suyu dışını göynədən
Bulaqları hardan alım?

Qəlbimdə dilək tutduğum,
Bir-bir gəzib üz tutduğum
Sonda murada çatdığım
Ocaqları hardan alım?

Böyüüb kama yetdiyim,
Hər gecə ora getdiyim,
Adını imza etdiyim
O Şixləri hardan alım?

Qəribəsəmişəm

Dilək edən üzün ona tutardı,
Şixbaba türbəsin qəribəsəmişəm.
Kim çıxarsa, öz əhdinə çatardı,
Ziyərət zirvəsin qəribəsəmişəm.

Göybulaqdan dəstə ile çıxardıq,
Qaça-qaca bir-birini qovardıq.
Yay günündə xar tutundan yiğardıq,
O Dirrik dərəsin qəribəsəmişəm.

Yağlı qozun əcəb görkəmi vardi,
Quzular da kölgəsində yatardı.
Budağında quşlar cəhcəh vurardı,
Bülbülün həvesin qəribəsəmişəm.

Qayalardan çıxıb gedən,
Piçılıyla nağıl deyən,

Kəkliyin qəribə adəti vardi:
Yuvasını kol dibində qurardı.

Balalayıb, döş yuxarı qaçardı,
Cüçənin dəstəsin qəribəsəmişəm.

Yunun ucun iyə ilişdirərdi,
Əyirdikcə iyin üstü şışərdi.
Ənvər, hay-harayı qulaq deşərdi,
Nənəmin cəhrəsin qəribəsəmişəm.

Öpmüşəm

Hər yaz qalayanda Novruz tonqalın,
Alovunun ağışından öpmüşəm.
Hər bir ağbircəyin, hər ağsaqqalın
Əllərinin qırışından öpmüşəm.

Misrasın düzəndə şerin, qəzəlin,
Səhvini gözləyər daim göz əlin.
Gəzdə oynaqlayan cüyür gözəlin
Baxışımıla baxışından öpmüşəm.

Bayram süfrəsinə kömək eyləyən,
Hərdən cumub balasını bələyən,
Övladına xoş geləcək dileyən
Anaların alqışından öpmüşəm!

Bulud səhəngini çölə sixanda,
Yer çıməndən sonra Güneş çıxanda,
Gədikdəki çəmənlilikə baxanda
Çiçəklərin durusundan öpmüşəm.

Dərə qucar haray salan selini,
Bahardır illərin nazlı gelini

Yerdən qopararaq Novruzgülünü,
Üstündəki naxışından öpmüşəm.

Məğrurluqda dağ qoruyar təkliyin,
Ənvər, min rəngi var hər çiçəkliyin.
Cəhcəh vuran büləbül ilə kəkliyin
Bir-biriyle yarışından öpmüşəm!

Tapdım

Tez-tələsik itirdiyim gəncliyi
Hər öten ilimin yaxından tapdım.
Canımdakı rahatlığı, dincliyi
Bahar aylarının özündə tapdım.

Dolandım Şahdağı, gəzdim Murovu,
Meh yaladı saçımdakı qirovu.

Kərəmi, Əslini ütən alovu
Dədə Ədalətin sazında tapdım!

Milli mentalitet xalqın sərvəti,
Hamı dərk etmeli bu həqiqəti!
Yaradana inam, Haqqa xidməti
Aşıq Ələsgərin sözündə tapdım!

Qartal dağa salar qıy vəlvələni,
Zirvə salamlayar gedib-gələni!
Diqqəti cəlb edən qızıl laləni
Utancaq qızların üzündə tapdım.

Ənvər Şixlər, xoşdur ulu səhəbəti,
Kaş sənə yönəlsin elin hörməti!
Sənətə verilən dürüst qiyməti
Xalqın o tərəzi gözündə tapdım!

Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Qarabağ uğrunda gedən şanlı döyüslərdə qəhrəmanlıq göstərərək şəhid olan igit oğullarımızın ailələrinə dərin hüznə başsağlığı verir, Allahdan rəhmət dileyir, məzarları behiştlik olsun deyirik.

Şəhidlərimizin qanları yerdə qalmayacaqdır.

Allah rəhmət eləsin!

Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Mərkəz Paşayev, həyat yoldaşı Mehdiyeva İsmat Mehdi qızının vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Ənvər Şixlər

Hardan alım?

Qarğıdan at düzəldiyim
O çağları hardan alım?
Minib birlikdə getdiyim
Uşaqları hardan alım?

Dərəsindən üşəndiyim
Havasına bələndiyim,
Hər həftə çıxıb gəzdidiyim
O dağları hardan alım?

Ayaq üstə hazır duran,
Əllərin göye qaldıran,
Üstdə büləbül cəhcəh vuran
Budaqları hardan alım?

Qayalardan çıxıb gedən,
Piçılıyla nağıl deyən,

Qəzet Ədliyyə Nazirliyində qeydə
alınıb.

H/h:55233080000

kod: 200888

VÖEN: 9900003611

M/h: 013010001031

Kapitalbankın Cəbrayıl filialı

VÖEN: 8200035441

Ünvan: AZ 1073, Baku şəh.,

Mətbuat prospekti, 529-cu məhəllə

"Azərbaycan" nəşriyyatı.

Telefon: (051) 441-15-82

Müəlliflərin mövqeyi ilə
redaksiyanın mövqeyi üst-üstə
düşməyə biler.

Materiallardakı faktların
doğruluğuna müəlliflər cavabdehdir.

Olyazmalar geri qaytarılır.

Qəzet "Açıq Səma"
qəzeti kompüter mərkəzində
yığılib, səhifələnib və "Azərbaycan"
nəşriyyatında çap edilib.

albaliyevshakir@gmail.com

albaliyevshakir@rambler.ru

Sifariş №: 2600

Tiraj: 1500

Baş redaktor:
Şakir Əlif oğlu
ALBALIYEV